

# SERQEY YESENİN



İRAN NƏĞMƏLƏRİ

© Xəzər Universitəsi Nəşriyyatı, 2015

Tərtibçi, redaktor və  
məqalələrin müəllifi: **İsaxan İsaxanlı**

Rəssam: **Afaq Kərimova**

Kompyuter işi: **Zakir Yusifoğlu**

Kitaba Yesenin sevgi poeziyasının mərkəzində yer alan “İran nəgmələri” silsiləsinə daxil olan 15 şeirin bu günə məlum olan Azərbaycan dilinə bütün tərcümə variantları daxil edilmişdir (9 tərcüməçi, 61 tərcümə).

**Serqey Yesenin. İran nəgmələri.**

Bakı, Xəzər universitəsi nəşriyyatı, 2015, 160 səh.

İllüstrasiyalar xüsusi olaraq bu kitab üçün  
hazırlanmışdır

**ISBN 978-9952-20-095-9**

© Издательство «Университет Хазар», 2015

Составитель, редактор  
и автор статей: **Исахан Исаханлы**

Художник: **Афаг Керимова**

Компьютерный дизайн: **Закир Юсифоглы**

В книгу включены все известные на сегодняшний день переводы на азербайджанский язык стихотворений, входящих в знаменитый цикл «Персидские мотивы», который занимает особое место в любовной лирике Есенина (9 переводчиков, 61 перевод).

**Сергей Есенин. Персидские мотивы.**  
Баку, Издательство «Университет Хазар», 2015, 160 стр.

Иллюстрации подготовлены специально для данной книги

Dahi rus şairi

Serqey

YESENİNİN

anadan olmasının  
120 illiyinə

HƏSR OLUNUR

К 120 - летию со дня  
рождения

Великого русского поэта

Сергея Александровича

Е С Е Н И Н А

ПОСВЯЩАЕТСЯ

### “Ən tərcüməolunmaz” şairdən tərcümələr

Yeseninin şeirləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilmişdir. Şübhəsiz ki, Yesenindən tərcümə edən hər bir tərcüməçinin əsas məqsədi onu – Yesenini Azərbaycan poeziyasevərlərinə sevdirməkdir. Hansı tərcüməçinin bu məqsədə nə dərəcədə nail olması isə artıq onun tərcüməçilik bacarığından, tərcüməçilik ustalığından asılıdır.

Mən tərcüməyə daha yaxşı yatan şeirlərin varlığı fikrini qəbul etsəm də, “tərcüməyə yatmayan, sadəcə, çevrilməyən” şeirlərin varlığı haqqında fikirlərə qəti qatılmırıam. Bəli, hər hansı bir şeir tərcüməyə asan yatmaya bilər, lakin onu “çevrilməyən şeir”ə çevirmək qərarı tələsik qərardır. Əgər hər hansı bir şeiri bir dildə (şeirin orijinal dilində) gözəl səsləndirmək mümkün olmuşdursa, onu eyni gözəlliklə istənilən dilə çevirmək olar. Əgər bu gün bir şeiri dilimizdə orijinala uyğun gözəlliklə vermək mümkün olmamışdırsa, bu, o demək deyildir ki, həmin şeir tərcüməolunmazdır, sadəcə, həmin gözəlliyyi verə biləcək tərcüməçinin yoxluğudur əsas səbəb. Öz tərcüməçisi ilə birlikdə doğulacaq o gözəl tərcümə də.

“Öz doğma dilində orijinalın ruhuna, ahənginə uyğun gələn poetik ifadə tərzini tapmaq”<sup>1</sup>, başqa sözlə, orijinala mümkün qədər yaxın olmaqla, orijinaldakı şeiriyyəti saxlamaq bacarığı tərcümədə ən mühüm faktorlardandır. Tərcümədə orijinala sadiqlik çox vacib olsa da, şeirin çevrildiyi dildə – azərbaycan dilində nə qədər təbii alınması ondan az vacib deyil.

Əslində, “orijinala daha yaxın tərcümələr da-ha yaxşı səslənir və əksinə, səslənmə ürəyəyatılmışdırsa, bu, orijinala yaxınlıqdan irəli gəlir” fikri cəzbedici görünür. Lakin paradoksal olsa da, bəzən orijinala çox yaxın olmaq istəyi şeiriyyətdən uzaqlaşdırır. Bu, sözsüz ki, arzuedilməz haldır və tərcüməçinin orijinaldakı ruhu, poeziyanı tutu bilməməsindən və bütün bunları quru söz oyununa qurban verməsindən irəli gəlir. Digər mənfi faktorlar da unudulmamalıdır: Tərcüməçənin şeirin orijinal dilini yaxşı bilməməsi və ya tərcümə vaxtı orijinala səthi münasibət. Əlbəttə, rus dilini yaxşı bilməyən birinin həmin dildən tərcümə etməyə girişməsi fikri real görünməsə də, orijinala səthi münasibət faktlarına çox rast gəlirik. Bəzən müəlliflər bir sözü əsas kimi götürərək onun başına fırlanır, hər hansı bir mənanı ifadə edir, lakin həmin məna orijinaldakından tamamilə fərqli olur, onun ümumi məzmununa və ruhuna uyğun gəlmir.

Belə halları aradan qaldırmaq üçün tərcümə zamanı orijinalın ruhuna sadiqlik və orijinaldakı mənaya həssaslıq göstərilməsi vacibdir.

Tərcüməçi kimi, Azərbaycanda ilk dəfə Yesenin yaradıcılığına Süleyman Rüstəm müraciət etmişdir. O, 1928-ci ildə Yeseninin “İran nəğ-

---

<sup>1</sup> Hamlet İsaxanlı. Poetik tərcümə: Məhdud çərçivələr içinde xoş ahəng və gözəllik axtarışı. Poetik tərcümələr. 1-ci toplu. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2005, səh.337.

mələri” silsiləsindən olan “B Xopassanę есть такие двери...» şeirini Azərbaycan dilinə çevirmişdir. Həmin şeir əski əlifba ilə çıxan “İnqilab və mədəniyyət” jurnalında dərc olunmuş<sup>1</sup> və iki il sonra ayrıca kitab şəklində çıxan “Addımlar” şeirlər toplusuna daxil edilmişdir<sup>2</sup>.

Maraqlıdır ki, ilk variantdan fərqli olaraq, “Addımlar” şeirlər toplusunda şeirin beşinci bəndi ixtisara salınmışdır. Bunun çap xətası olduğunu düşünürük.

Süleyman Rüstəmdən sonra daha 28 tərcüməçi – Ələkbər Ziyatay, İsmayıł Soltan, Ş. Sadıq, Rəfiq Zəka, Əliağa Kürçaylı, Anar, Əhməd Cəmil, Murad Qudyalçaylı, Nüsərət Kəsəmənli, Tofiq Bayram, Səyavuş Məmmədzadə, Mahir Qarayev, Qoca Xalid, Kamal Abdulla, Ramiz Rövşən, Hamlet İsaxanlı, Knyaz Aslan, Səlim Babullaoğlu, Zahir Əzəmət, Firuz Mustafa, Eldar Nəsibli Sibirel, Eyvaz Borçalı, Günel Mövlud, Qiya Paçxataşvili, Fikrət Qoca, Əli Rza Xələfli, Rüfət İsayev və bu sətirlərin müəllifi müxtəlif vaxtlarda öz qələmlərini Yeseninin şeirlərinin azərbaycancaya tərcüməsi üzərində sınamışlar. Bəzi yazılı mənbələrdə və şifahi söhbətlərdə Əli Nazim, Mikayıł Rzaquluzadə, Cabir Novruz, Rəfiqə Nuray, Vilayət Rüstəmzadə, İsa İsmayılzadə və daha bir neçə nəfərin də Yesenindən tərcümələr etdiyinə dair məlumatlar verilsə də, təəssüf ki, nə adı çəkilən şairlərin kitablarında, nə də mətbuat səhi-fələrində bu məlumatların real fakt kimi təsdiqini tapa bilmədik. Yuxarıda adı çəkilən 29 tərcüməçi, ümumilikdə, Yeseninin 121 əsərini

<sup>1</sup> Xorasanda. “İnqilab və mədəniyyət” jurnalı, № 6-7, 1928, səh.16.

<sup>2</sup> Süleyman Rüstəm. Addımlar. Bakı, Azərnəşr, 1930, səh.43.

Azərbaycan dilinə çevirmişdir və bu 121 əsərin 236 tərcümə variantı mövcuddur.

Müxtəlif müəlliflər tərəfindən tərcümə edilmiş bir şeiri yenidən tərcümə etmək istəyi! Nədir bu istək? Əvvəlki tərcümələrə etiraz, yoxsa şeirə, onun müəllifinə olan sevgi hisləri, duyğularıdır bu istək? Şübhəsiz, ilk növbədə, konkret şeirə, şairə olan məhəbbət duyğularıdır bu. Hər şairin yaradıcılığında elə şeirlər var ki, onları mütləq tərcümə etmək istəyirsən. Yesenin də belə şairlərdəndir. «Письмо матери» şeirini tərcümə etmək, anaya olan o ülvi hisləri öz qəlbindən və qələmindən süzdürmək istəyi, dahi şairin həyata vida nəğməsi olan «До свиданья, друг мой, до свиданья» şeirini, doğma Bakımıza dərin və sonsuz sevgi hislərinin ifadə edildiyi «Прощай, Баку!» şeirini, Yeseninin sevgi himni sayıla biləcək “Iran nəğmələri”ni və neçə-neçə başqa şeirləri tərcümə etmək istəyi nə qədər təbiidir! Bununla belə, bir neçə müəllif tərəfindən tərcümə edilmiş bir şeirin yeni tərcüməsinə girişmək istəyinin, müəyyən mənada, mövcud tərcümələrə etirazdan güc alması da şübhəsizdir.

Yeseninin Azərbaycan dilinə ən çox tərcümə edilən şeiri «До свиданья, друг мой, до свиданья» şeiridir. Bu şeir 15 müəllif tərəfindən tərcümə edilmişdir. Bundan sonra sıralamada «Прощай, Баку!» (12 müəllif), «Улеглась моя бытая рана...» (6 müəllif), «Ты сказала, что Саади...» (6 müəllif) və «В Хороссане есть такие двери...» (6 müəllif) şeirləri gəlir.

Yuxarıda adları çəkilən tərcüməçilər arasında Yesenin yaradıcılığına ən çox müraciət edən Əliağa Kürçaylıdır. O, ilk dəfə 1965-ci ildə Yeseninin anadan olmasının 70 illiyi münasibətilə onun şeirlərini Azərbaycan dilinə tərcümə

edərək, ayrıca kitab şəklində nəşr etdirmiştir. Sonralar həmin kitab, Əliağa Kürçayının sağlığında, başqa tərcümələr də əlavə edilməklə, yenidən 2 dəfə çap olunmuşdur.

Qeyd edək ki, Əliağa Kürçaylı Yeseninin Azərbaycan dilinə tərcümə olunmuş yuxarıda göstərilən 121 əsərindən 108-ni tərcümə etmişdir. Eyni zamanda o, bu 108 şeirdən 64-nün yeganə tərcüməçisidir. Əliağa Kürçüyünün tərcümə etmədiyi 13 şeir isə aşağıdakı müəlliflər tərəfindən tərcümə edilmişdir: Murad Qudyalçaylı – 1 şeir, Firuz Mustafa – 1 şeir, Eyvaz Borçalı – 3 şeir, Qoca Xalid – 3 şeir, İsaxan İsaxanlı – 3 şeir, Rüfət İsayev – 1 şeir və yerdə qalan 1 şeir isə 3 müəllif – Anar, Səyavuş Məmmədzadə və Eyvaz Borçalı tərəfindən tərcümə edilmişdir.

Yesenin yaradıcılığına müraciət etmiş 29 tərcüməciden yalnız doqquzu – Süleyman Rüstəm, Əliağa Kürçaylı, Səyavuş Məmmədzadə, Eyvaz Borçalı, Qoca Xalid, Firuz Mustafa, Günel Mövlud, Rüfət İsayev və bu sətirlərin müəllifi Yeseninin “Iran nəgmələri”ndən tərcümələr etmişlər\*. Ümumiyyətlə, Yesenin yaradıcılığına tərcümə baxımından müraciət də məhz “Iran nəgmələri” ilə başlamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, 1928-ci ildə Süleyman Rüstəm “Iran nəgmələri” silsiləsindən olan “В Хопассане есть такие двери...» şeirini dilimizə çevirmiştir. Bu, Yeseninin Azərbaycan dilinə tərcümə olunan ilk şeiri idi.

“Iran nəgmələri”ni ilk dəfə Əliağa Kürçaylı bütövlükdə Azərbaycan dilinə çevirmiş və onu Yesenindən tərcümə etdiyi şeirlər toplu-

---

\* Kamal Abdulla da “Шаганэ ты моя, Шаганэ!” şeirindən 2 bənd tərcümə etmişdir. Bax: Kamal Abdulla. Kədərli seçmələr. Bakı, Müətəcim, 2002, səh. 166-168. Şeir tam tərcümə edilmədiyindən müəllifi “Iran nəgmələri”ndən tərcümə etmiş tərcüməçilər sırasına aid etmədik.

suna daxil etmişdir<sup>1</sup>. Sonralar Əliağa Kürçaylı tərcümələri üzərində yenidən işləyərək, digər tərcümələri də əlavə olunmaqla, həmin kitabı daha iki dəfə nəşr etdirmişdir<sup>2</sup>. Əliağa Kürçaylıdan sonra Səyavuş Məmmədzadə<sup>3</sup> və Eyvaz Borçalı<sup>4</sup> da “İran nəğmələri”ni tam şəkildə Azərbaycan dilinə tərcümə etmişlər. Digər tərcüməçilər isə “İran nəğmələri”nə daxil olan şeirlərdən bəzilərini tərcümə etmişlər: Süleyman Rüstəm – 1, Qoca Xalid – 3, Firuz Mustafa – 4, Günel Mövlud – 1, Rüfat İsayev – 1 və İsaxan İsaxanlı – 6 şeir.

Sözsüz ki, Yesenini tərcümə etmək çətindir. Bunu Yesenindən tərcümə etmiş tərcüməçilərin əksəriyyəti qeyd etmişlər. Əliağa Kürçaylı bu haqda yazır:

“Yesenin ən çox oxunan, həm də məhəbbətlə oxunan şairlərdəndir. O, həm də ən çətin tərcümə olunan şairlərdəndir. Bu, mənca, Yeseninin çox koloritli, özünəməxsus poeziyaya malik olmasından irəli gəlir. Mən onun azəri dilində çıxan ilk kitabının tərcüməçisi kimi, bu çətinliyi tərcümə prosesində, demək olar ki, hər misrada, hər sözdə və fikirdə hiss etmişəm”<sup>5</sup>.

Rəsul Həmzətov isə onu “ən tərcümə olunmaz şair” adlandırır<sup>6</sup>.

<sup>1</sup> Sergey Yesenin. Şeirlər və poemalar (Tərcümə: Əliağa Kürçaylı). Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1965, səh. 95-125.

<sup>2</sup> Qadına məktub. Şeirlər və poema (Tərcümə: Əliağa Kürçaylı). Bakı, Gənclik, 1970; Şeirlər və poemalar (Tərcümə: Əliağa Kürçaylı). Bakı, Azərnəşr, 1975.

<sup>3</sup> Dünya uşaq ədəbiyyatı kitabxanası. Bakı, Gənclik, 1987, səh.331-342.

<sup>4</sup> Fars havaları (Tərcümə: Eyvaz Borçalı). Bakı, “Adiloglu”, 2010, səh.3-31.

<sup>5</sup> Sergey Yesenin. Şeirlər və poemalar (Tərcümə: Əliağa Kürçaylı). Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1965, səh.8.

<sup>6</sup> Легла дорога в Константиного. Москва, 1985, стр.199.

Bütün bunlara baxmayaraq Azərbaycanda hər zaman Yesenin poeziyasına böyük sevginin olduğunu nəzərə alsaq onun şeirlərinin dilimizə yeni-yeni tərcümə versiyalarının uzə çıxacağına heç şübhə yoxdur. Bu, həm bundan sonra olunacaq yeni tərcümələr, həm də əvvəlkı illərdə olunmuş, lakin, hər hansı bir səbəbdən, bizim tədqiqatımızdan kənarda qalmış tərcümələr ola bilər. Odur ki, Yeseninin şeirlərinin Azərbaycan dilinə tərcümələri ilə bağlı axtarışlarımıza davam etdirəcəyik.